

Xalq qəzetləri.- 2021.- 2 iyul.- S.3.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 193

Bakı şəhəri, 1 iyul 2021-ci il

“Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun Əsasnaməsi”nin təsdiq edilməsi haqqında

“Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 iyun tarixli 2083 nömrəli Sərəncamının 3.3-cü bəndinə

əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır:**

“Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri